

## konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 22-ci görüşündə çıxış edib.

E.Məmmədyarov deyib ki, bulinkyazırınlı Şurası sülh və təhlükəsizliyə ciddi təhdidlərin baş verdiyi bir dövər təsadüf edir. Türkiyədə və Fransada tərədilmiş son terror aktları, iştirakçı dövlətlərin ərazilərinin hərbi işğalı, daimi məcburi köçkü və qacqınlar böhranı təhlükəsizliyimizə təhdid olmaqdə davam edir.

Helsinki Yekun Aktının 40 illiyini qeyd etdiyimiz bir zamanda ATƏT-in fəaliyyətinin gücləndirilməsi üçün təşkilatın prinsiplərinin bir daha təsdiq edilməsindən daha çox iştirakçı dövlətlərin öhdəliklərə əməl etməsini təmin edəcək praktik ölçülərin müyyənəşdirilməsinə ehtiyac olması barədə ümumi yanaşma var. Bəzilərinin bəyan etdiyinin eksine olaraq, prinsiplər arasında hər hansı ziddiyet və ya daxili münaqişə yoxdur. Yekun Aktın tətbiq edilməsi tarixinə nəzər salsaq, Avropa qitəsində sülhün qorunub saxlanılmasına dair müfəssəl təhlükəsizlik konsepsiyasının özəyi kimi iştirakçı dövlətlər arasında ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc tətbiq etmək və ya təhdid etməklə pozulmasından çəkinməyə dair öhdəlik götürülməsinə ehtiyac olması barədə tam konsensus olub. Bu, Yekun Aktın əsas gücü olmaqdə da davam edir.

Hazırda ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub. İnsan hüquqları ölçüsünün təzyiqi aləti kimi yanlış istifadəsinə cəhdər ATƏT daxilində etimad böhranını yalnız dərinləşdirib. Müvafiq mandatların pozulması və ATƏT-in icraedici strukturlarının fəaliyyətində ciddi çatışmazlığın inkari onların müqabil olmasına sual altına qoyur. İştirakçı dövlət icraedici struktur tərəfindən mandatın ciddi şəkildə pozulmasına dair xəbərdarlıq edir, bu məsələ nəzərdən keçirilməli və ATƏT-in maraqları çərçivəsində nizamlanmalıdır. Nazir bu kontekstdə iştirakçı dövlətin seçkilərlə bağlı yardım tipli əməkdaşlıq xahişinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun imtinasi nəticəsində yaranmış spesifik vəziyyəti diqqətə çatdırıb. Bildirib ki, ATƏT-in qurumu tərəfindən öz mandatının pozulması DTİHB ilə gələcək əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərməyə bilməz. Bu vəziyyət araşdırılmalı və belə incidentlərin gələcəkdə yenidən baş verməsinin qarşısının alınması üçün müvafiq prosedurlar yerinə yetirilməlidir.

Nazir bildirib ki, ATƏT məkanında həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə əsas təhdid və çağırış olmaqdə davam edir. Təəssüf ki, Bazeldə keçirilmiş son Nazirlər Şurası görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinde real irəliləyiş olmayıb. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin sülh müqaviləsi üzərində nəticəyönümlü danışqlara başlanmasına dair çağırışlarına məhəl qoymur. Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitesiyle yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışqlarda iştirak görüntüsü yaradır.

Təcavüzkar və təcavüzün qurbanı olan tərəfə “tarazlı” və fərq qoyulmadan yanaşma heç vaxt arzulanın nəticəni verməyəcək. Təcavüzkarın məmənun edilməsi onu yalnız daha da həvəsləndi-

rir. Misal olaraq Ermənistən tərəfindən Azərbaycan ərazilərinin işgalının möhkəmləndirilməsi məqsədilə beynəlxalq humanitar və insan hüquqlarının açıq şəkildə pozulması ilə zəbt edilmiş ərazilərdə qanunsuz məskunlaşmanın aparılması, infrastrukturun dəyişdirilməsi, qeyri-qanuni olaraq məlikiyətin, təbii resursların və digər sərvətlərin istismarı və ticarəti qeyd edilməlidir. Bu kontekstdə bu təşkilatın siyasi nizamlanma vasitələrinin işlek saxlanması xidmet edən prinsip və dəyərlərinin müdafiəsi istiqamətində iştirakçı dövlətlərin principial mövqe nümayiş etdirməsi çox vacibdir.

İşgal edilmiş Azərbaycan ərazilərində Ermənistən silahlı qüvvələrinin qanunsuz mövcudluğu istenilən vaxtda gərginliyin artması ilə gözənlənməz fəsadlar doğuracaq və qeyri-sabitlik yaradacaq amıldır. Bununla da münaqişənin nizamlanması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 sayılı qətnamələrində də tələb olunduğu və ATƏT-in Minsk qrupunun həmsədrlerinin mandatında da əks olunduğu kimi, Ermənistən qoşunlarının işgal edilmiş Azərbaycan torpaqlarından təmamilə, dərhal və qeyd-sərtləşdirilmiş çıxarılması ilə başlanmalıdır.

Ermənistən Azərbaycana qarşı işgalçılıq siyasetinə son qoyması və Ermənistən qoşunlarının zəbt edilmiş ərazilərimizdən çıxarılması, həmcinin mühüm etimadyaradıcı tədbir olacaq və sülh prosesinin dinamikasını tamamilə dəyişərək Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişaf üçün geniş imkanlar aça bilər. Bu, həmcinin zorla öz evlərində didərgin salınmış əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmışına, münasibətlərin normallaşmasına, regionda kommunikasiyanın bərpasına, eyni zamanda Azərbaycanın işgal edilmiş Dağılıq Qarabağ regionunun azərbaycanlı və erməni icmasına Azərbaycan daxilində birgə gələcək perspektivlərinin müzakirəsi məqsədilə real, obyektiv şəraitin yaradılmasına yol açacaq. Bu baxımdan Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülmüş, Minsk qrupunun digər həmsədrleri tərəfindən dəstəklənmiş ideyalar sülh danışqlarında irəliləyişə nail olunması istiqamətində çox yaxşı təkan ola bilər.

\* \* \*

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində dekabrın 2-də Minsk qrupunun həmsədrleri Ceyms Uortlik (ABS), İgor Popov (Rusiya), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətde olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun həmsədrlerinin vasitəciliyi ilə aparılan danışqlar prosesinin cari statusu, qarşısından gələn dövər ərzində qrupun fəaliyyət programı, Azərbaycan və Ermənistən prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk qrupu həmsədrlerinin səyərlərinin artırılmasının vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistən silahlı qüvvələrinin işgal

edilmiş Azərbaycan ərazilərində çıxarılması təmin olunmalıdır.

\* \* \*

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatla görə, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmənluq ifadə olunub.

Nazir E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlerinin vasitəciliyi ilə Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli üzrə danışqlar prosesinə dair fikir mübadiləsi aparılıb.

Harlem Desir Fransanın ATƏT-in Minsk qrupunun həmsətri kimi münaqişənin həlli yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edərək ölkəsinin bu xüsusda səylərini davam etdirəcəyini bildirib.

Elmar Məmmədyarov Azərbaycanın Fransanın münaqişənin həlli istiqamətində səylərini alqışladığını qeyd edib. O, Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 2014-cü ilin noyabrında ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistən prezidentlərinin Parisdə keçirilmiş görüşünü xatırladıb.

Nazir Paris görüşündə müzakirə olunan məsələlərin, xüsusile Hərtərəfli Sülh Sazişinin hazırlanması istiqamətində konstruktiv addımlar atmaq əvəzinə Ermənistən təxribatçı məqsədlərlə görüşdən dərhal sonra Azərbaycanın işgal olunmuş ərazilərində genişmiyəş hərbi telim keçirdiyini və məlum helikopter insidentinin baş verməsinə rəvac verdiyini vurğulayıb. O, həmcinin prezidentlərin Paris görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi və DNT bazasının yaradılmasına dair razılığın eldə olunmasına diqqəti çəkərək, Ermənistən təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlıların hələ də itkin düşmüş şəxs statusunda olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

\* \* \*

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində dekabrın 3-də Almanıyanın xarici işlər naziri Frank-Walter Ştaynmayr ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlər Almanıyanın ATƏT-e sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparılırlar. Elmar Məmmədyarov Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi barədə son vəziyyətə bağlı həmkarına məlumat verib. O, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini vurğulayıb və bu xüsusda Almanıyanın ATƏT-e sədrliyi dövründə məhüm töhfə vere biləcəyinə ümidivarlığını ifadə edib.

Görüşdə, həmcinin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsində məmənluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.